



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

III Yazı

Çar Rusiyası Türkmençay müqaviləsinindən (1828) dərhal sonra Azərbaycanın müsəlman əhalisini, o cümlədən türkləri Osmanlı Türkiyəsi və Qacarlar İmperiyası ərazisində yaşayan soydaşlarından və dindəşlərin-dən ayırmak üçün «tatar» anlayışını ortaya atmış, «tatar» istilahını «türk» məfhümənə qarşı qoymaşa çalışmışlar. Çar Rusiyası Quzey Azərbaycan türklərinə «tatar milləti», türk dilinə «tatar dili», türk ədəbiyyatına «tatar ədəbiyyatı» adları verməklə, onları öz milli mənşələrindən, eləcə də Anadolu və Güney Azərbaycan türklərin-dən ayrı tutmaq məqsədi daşmışdır. Eyni zamanda bu dövr-də çar Rusiyası həmin siyasetin tərkib hissəsi kimi Quzey Azərbaycanı Qafqaz və yaxud Zaqafqaziya adlandırmışdı.

Bu o demək idi ki, çar Rusiyası Azərbaycan xalqına mümkün olduğu qədər “tatar” kimliyi çərçivəsinə salıb, onu türk kimliyindən və Azərbaycan vətəni düşündən uzaq tutmağa çalışıb. Çünkü, həmin dövrde çar Rusiyasının imperiya siyasetini həyata keçirmək yolunda türk kimliyi (Osmanlı və Qacarlarda hakimiyətdə türk sülaləsi idi) və Azərbaycan kimliyi (Qacarlar dövlətinin əsas sütunu Azərbaycan vilayəti və onun yerli sakinləri olan Azərbaycan türkləri) qəbul edilməz idi. Bir sözlə, çarizmin əsas məqsədi Quzey Azərbaycan xalqının etnik mənşəyini “türk”, vətən mənşəyini “Azərbaycan” amilindən əzaqlaşdırmaqla, Qacarlat, o cümlədən Güney Azərbaycan və Osmanlı Türkiyəsi türkləri ilə bütün əlaqələri qırmaq və bu xalqların dillərinin, milli köklərinin fərqliliyini ortaya qoymaq idi.

Bu o demək idi ki, çar Rusiyası Azərbaycan xalqına mümkün olduğu qədər “tatar” kimliyi çərçivəsinə salıb, onu türk kimliyindən və Azərbaycan vətəni düşüncəsindən uzaq tutmağa çalışıb. Çünkü, həmin dövrde çar Rusiyasının imperiya siyasetini həyata keçirmək yolunda türk kimliyi (Osmanlı və Qacarlarda hakimiyətdə türk sülaləsi idi) və Azərbaycan kimliyi (Qacarlar dövlətinin əsas sütunu Azərbaycan vilayəti və onun yerli sakinləri olan Azərbaycan türkləri) qəbul edilməz idi. Bir sözlə, çarizmin əsas məqsədi Quzey Azərbaycan xalqının etnik mənşəyini “türk”, vətən mənşəyini “Azərbaycan” amilindən əzaqlaşdırmaqla, Qacarlat, o cümlədən Güney Azərbaycan və Osmanlı Türkiyəsi türkləri ilə bütün əlaqələri qırmaq və bu xalqların dillərinin, milli köklərinin fərqliliyini ortaya qoymaq idi...

sözlə, çarizmin əsas məqsədi Quzey Azərbaycan xalqının etnik mənşəyini “türk”, vətən mənşəyini “Azərbaycan” amilindən əzaqlaşdırmaqla, Qacarlat, o cümlədən Güney Azərbaycan və Osmanlı Türkiyəsi türkləri ilə bütün əlaqələri qırmaq və bu xalqların dillərinin, milli köklərinin fərqliliyini ortaya qoymaq idi.

Bələ bir mövqədən çıxış etmək çar Rusiyasının məmurlarının hazırladıqları sənədlərdə, hesabatlarda və ayrı-ayrı yazıldarda da öz əksini tapmışdır.

Ancaq çar məmurları xalqın adını və dilini saxtalaşdırmaqla yanaşı, onu da etiraf edirdilər ki, azərbaycanlılar mənşəcə və dil baxımından türkdürələr. Məsələn, 1836-ci ildə çar Rusiyasının məmurlarının «Rusyanın Qafqaz arxasındaki əyalətlərinin statistika, etnoqrafiya, topografiya və maliyyə baxımından təsviri» adlı yazdıqları 4 cildlik kitabın 3-cü cildində də açıq-aydın qeyd olunur ki, Azərbaycan xalqının danışlığı əsas dil türkmən, yaxud da türk dilidir: «Şirvanda hakim olan türkmən dili Azərbaycanda yılmışdır və bizlərdə adət üzrə

Quzey Azərbaycan ərazisində yaşayan xalqı ölkənin adına uyğun azərbaycanlı adlandırmaq daha doğru olardı.⁶ Ancaq görünür, çar Rusiyası Qacarlar dövlətinin tərkibindəki Azərbaycan əyalətini və Azərbaycan Türk xalqını nəzərə alaraq həmin dövrde bu məsələyə müsbət yanaşmamışdır. Bu baxımdan A.Qriboyedov da Azərbaycan türklərini daha çox “tatar”, “tatarlar” adlandırmışdır.

Ümumilikdə, çar Rusiyası-nın məmurları hesab edirdilər ki, «türk» anlayışı aradan qadırıldıq halda Azərbaycan xalqının həm öz keçmişinə münas-

baş vermesini ortaya qoymaq üçün çarizm ideoloqları çox ehtiyatlı mövqə tutaraq, məhz yerli mütəfəkkirlər tərəfindən yeni “xalq”ın – “tatar millət”inin ilk “Tarix”inin (A.A.Bakıxanov), ilk “ədəbiyyat”ının (M.F.Axundzadə), hətta, ilk yeni “ədəbi dil”inin ilk “grammatikası”nın və adının (M.Kazım bəy) hər hansı formada müəyyənləşməsi məsələsini onların öz ixtiyarına buraxmışlar. Bəri başdan qeyd edək ki, çar Rusiyası daima özünə bağlı görmək istədiyi yeni “xalq” yaratmaq yolunda xeyli dərəcədə uğursuzluğa düşərək olsa da, ancaq müəyyən qədər

sinə bu coğrafiyanın əhalisinin böyük hissəsini təşkil edən Türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qədim dövlərləndən burada yaşadığını, daima bu və ya digər dövlətlərin olmasına ortaya qoymuşdur. Ona görə də, ümumilikdə bu kitab I Nikolay və onun alimləri (B.Dorn, M.Brosse və b.) tərəfindən sözə bəyənilsə də, faktiki olaraq çap olunmasına rəsmi icazə verilməmişdir.

Ancaq Bakıxanovun “Tarix”indən fərqli olaraq M.F.Axundzadənin 1850-ci illərdə Avropa-sayağı tərzdə yazdığı komedi-yaları o dövrde “Tatar dili”ndə,

Quzey Azərbaycanda Milli Azadlıq Hərəkatının yaranması və əsas mərhələləri



tatar dili adlandırılır; o, türk dili ilə o qədər yaxındır ki, hər iki xalq bir-birini başa düşə bilir. Bu dil Zaqafqaziyada türki adlanır.^{2,3} Həmin ciddə getmiş olan bu yazının müəlliflərindən V.Leqkobitov xüsusi olaraq qeyd edir ki, “Zaqafqaziyada ora (Azərbaycan –F.Ə.) müsəlmanların tatar adlandırılmasının yorumunu dag əsəssizdir, çünkü onların dili tatar dilindən çox seçilir, ancaq düzünə

bəti dəyişəcək, həm də başqa türk millətləri ilə eyni kökdən ol-madıqları məlum olacaq və bu da çar məmurlarını ruslaşdırma siyaseti həyata keçirib onları idarə etməkdə heç çətinlik yaratmayacaq. Beləliklə, XIX əsr-də «türk» və «Azərbaycan» anlayışına qarşı qoylan «tatar», «tatar dili», «tatar milləti», «tatar ədəbiyyatı» anlayışlarının meydana çıxmamasında çarizmin xüsusi «əməyi» olmuşdur.

ügurlar da əldə edə bilmədir. Bütün hallarda, Quzey Azərbaycanın işgalinin rəsmiləşdirilməsindən sonra (1828) çar Rusiyasının hər hansı yolla olursa-olsun Quzey Azərbaycan Türk xalqının adına, onun dilinə yeni ad uydurmaq niyyəti açıq şəkildə ortada idi. Bu baxımdan yerli xalq arasından çıxan və çarizmin siyasetinə xidmət edəcək ziyanlılara ehtiyac var idi. Çar Rusiyası onları vasitəsilə Azərbaycan türklərinin millət adının və dilinin dəyişdirilməsinə, yeni bir «millət» və onun yeni «dili»nin, yəni “tarix”inin yaranmasına çalışırdı.

Məsələn, çar Rusiyası A.A.Bakıxanovun 1839-cu ildə fars dilində yazdığı (“Gülüstan-ı-İrəm”), 1843-cü ildə isə rus dilinə “Qafqazın Şərq hissəsinin tarixi” kimi tərcümə etdiyi milli “Tarix” kitabından əsasən, istədiklərini əldə edə bilməmişdir.

O, bir şeirində açıq şəkildə deyir ki, «çox hikməli və qiyamətli gövhər» olan bu kitabını rus ordusu generalı, Dağıstan hərbi dairəsinin komandanı M.Z.Arquntsının xahişi ilə yazsa da, əslinde bu əsərini xalqı və vətəni üçün qələmə almışdır: “Yarandısa xahişile Moisey Zaxariçin, Yazılmalı olduğunu lakin, bu əsərim xalq üçün (seçmə bizimdir – F.Ə.)”⁹ Doğrudan da, Bakıxanov Azərbaycan və Dağıstan xalqlarının ümumiləşdirilmiş “Tarixi”ne həsr etdiyi kitabında, çarizmin istədikləri yeni “xalq” məsələsinə əsasən əməl etməmiş, tam ek-

Sovetlər Birliyi dövründə isə “Azərbaycan dili”ndə nəşr olunmuş ilk “ədəbiyyat” nümunələri kimi qələmə verilmişdir və bu “ənənə” hələ də davam etdirilir.¹² Bununla da, faktiki olaraq çarizmin «planlı yardımı» ilə Qafqazda yeni “xalq” kimi (“tatar milləti”) ortaya çıxarılmış istənilən Azərbaycan türklərinin “yenil” dilinin, ədəbiyyatının “yaradılması” məsələsində Axundzadə bilərəkdən ya da bilmərəkdən bu prosesin tərkib hissəsinə çevrilmişdir. Axundzadə yazır ki, “Zaqafqaziya”da çoxluq təşkil edən tatar tayfaları Rusyanın işgalinə qədər “Iran” şahları və Türkiye sultانlarının həkimiyəti altında olub.

Bu zaman müvafiq olaraq tatarlar arasında yazı işləri fars və türk dillərində aparılıb. Türk dilinin tatar dilindən (burada söhbət Azərbaycan türkçəndən gedir) köklü şəkildə fərqləndiyini yazan Axundzadənin fikrincə, bu səbədən ‘tatarlar (yəni Azərbaycan türkləri-F.Ə.)’ inidəyə qədər xalis tatar dilində ədəbiyyatdan məhrumdurular və bu dildə oxumaq üçün orijinal əsərlərə təsadüf edilmir; əgər tatar dilində bəzi əsərlər varsa da, onlar ya başqa dillərdə tərcümə edilmiş, ya da fars, türk və ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışlar”. Üstəlik, Axundzadə çarizmin təbliğatına uyğun olaraq Quzey Azərbaycanı da ya ‘Qafqaz’ ya da ‘Zaqafqaziya ölkəsi’¹⁴ kimi qeyd etmişdir. O, «Azərbaycan» dedikdə isə Qacarların vilayətlərin-dən birini nəzərdə tutmuşdur.

qalsa, onlar bir kökdəndirlər”.

Bu barədə rus məmuru və mütəfəkkiri A.Qriboyedov da Peterburqa göndərdiyi hesabatında Azərbaycan xalqının bir olduğunu və hamisinin özünü türk saydığını yazmışdır. Bu faktordan çıxış edən A.Qriboyedova görə, Rusiya ya Azərbaycanı bütövlükde işgal etməli, ya da onu parçalayıb Arazdan şimalda yaşayanları «oğuz», yaxud “tatar” adlandırmışla onları bir-birindən ayırmalıdır. Onun başqa bir hesabatında isə təklif edildi ki,

Maraqlıdır ki, çar Rusiyası tərəfindən yeni “millət”-“tatar milləti” yaratmaq məsələsinə yerli ziyanlılar (A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazım bəy və b.) müxtəlif əsərlərə cəlb olunmağa çalışılmışdır. Belə ki, çarizm ideoloqları öz imperiya maraqlarını həyata keçirmək üçün yeni “xalq” yaratmaq, bu anlamda da həmin yeni “xalq”ın qarşıq “tarixi”ni yazmaq, yerli “ədəbiyyatını” ortaya qoymaq və özünəməxsus “dili”nin olduğunu isbat etmək idi. Bütün bunların təbii şəkildə